

İki qitə dibdən birləşir!



Marmaray İstanbulunun xidmətinə açılır..

Marmaray Respublikanın ən mənalı günündə görkəmli bir mərasimlə yüz minlərlə İstanbulunun xidmətinə açılır..

Respublikanın ən əhəmiyyətli projeləri arasında göstərilən Marmaray, bu gün Respublika başçısı Abdullah Gül və Baş nazir Tayyib Ərdoğanın qatılacağı mərasim ilə xidmətə girir. Asiya ilə Avropanı dəniz dibindən birləşdirəcək olan Marmaray, İstanbuldakı rəlsli nəqliyyat şəbəkəsi üçün milad qəbul edilir. Əsrin proyehti olaraq göstərilən projekt ilə Üsküdar-Sirkeci arası 4 dəqiqəyə enərkən, Söğütlüçəşme-Yenikapı 12 dəqiqədə, Kazlıçəşme-Söğütlüçəşme arası isə 20 dəqiqədə qətlədiləcək.

2 dəqiqədə bir qatar səfəri

Boğazın altından iki yaxanı birləşdirəcək bu seqmentin uzunluğu 13,5 kilometr olacaq. Qatar, yeni yeraltı stansiyaları olan Yenikapı və Sirkeci boyunca irəliləyəcək, İstanbul Boğazının altından keçib digər bir yeni yeraltı stansiyası olan Üsküdardan irəliləyərək Ayrıllıçəşme de təkrar səthə çıxacaq və Söğütlüçəşməyə çatacaq.

Proyektin səth qisiminin tamamlanacağı 2016-cı ildən etibarən Bostancıdan Bakırköyə 37 dəqiqədə, Gebzedən Halkalıya 105 dəqiqədə çatılacaq. Marmaray Proyehti daxilində, Asiya və Avropa yaxalarında cəmi 40 ədəd stansiya olacaq.

Tək istiqamətdə saatda 75 min yolçu daşınacaq xətt üzərində hər 2 dəqiqədə bir qatar hərəkət edə biləcək.

Haliçdən də ilk metro keçdi!

Marmaray proyehtinin həyata keçməsiylə birlikdə sistemi inteqrə edəcək ən əhəmiyyətli nöqtə Haliç Metro Körpüsü olacaq. Körpünün dövrəyə girməsiylə Üsküdardan metroya minən bir adam İstanbul Texniki Universitetinə metro ilə gedə biləcək. Bu nəqliyyatı təmin edəcək Haliç Körpüsündə sınaq səfərləri isə dünən başladı. İlk metro qatarları körpünün üzərindən keçərək sistemini sınağa başladı. Gündə 1 milyon adamın istifadə edəcəyi təxmin edilən Haliç Metro Körpüsü, 180 milyon lirəyə düşərkən Marmaray ilə inteqrə də təmin edilmiş olacaq.

Yapon Baş nazir mərasim üçün gəldi

Yaponiya Baş naziri Shinzo ABə, Avropa və Asiyanı dəniz dibindən tunellə birləşdirən Marmaray proyehtinin bu gün ediləcək açılış mərasimində iştirak etmək üçün xüsusi bir təyyarələ Tokiodan

İstanbulda gəldi.

Atatürk Havalımanı Dövlət Konukevində İstanbul Qubernator Köməkçisi Celalettin Yüksəl və digər səlahiyyətli tərəflər tərəfindən qarşılanan qonaq Baş nazir Shinzo ABəni gətirən Boeing 747 tipi nəhəng jumbo reaktiv təyyarəsinin təpəsinə Türk və Yapon bayraqları ilişdi. Saat 15.30' da Atatürk Havalımanına enən Yapon Baş naziri ilə birlikdə xüsusi təyyarədən çox sayda Yapon jurnalistin də İstanbulda gəldiyi görüldü.

Dövlət Konukevi Böyük Salon da bir müddət dinlən/istirahət edən və çay içən qonaq Baş nazir daha sonra qalacağı Çırağan Otelə hərəkət etdi.

Mənbə: gazetevatan.com